

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 yanvar 2015-ci il tarixli 146 sayılı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

Q Ə R A R I

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 106 sayılı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə Çaylı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Carçıyev Sərxan Nəriman oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsinin 30, 31 və 32 sayılı seçki məntəqələrində səsvermə günü qanun pozuntularının olduğunu iddia etmiş, həmin dairə seçki komissiyasının müvafiq qərarının ləğv edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Araşdırma zamanı 106 sayılı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin 30, 31 və 32 sayılı məntəqə seçki komissiyası üzvlərinin, həmin seçki məntəqələrində müşahidə aparmış müşahidəçilərin və digər seçki subyektlərinin izahatlarına əsasən müraciətdə iddia edilən hallar öz təsdiqini tapmamışdır.

Belə ki, müraciətdə mübahisələndirilən məntəqə seçki komissiyalarının üzvləri N.M.Göyüşov, A.İ.Carçıyev, Z.M.İbrahimova, E.F.Hacıyev, V.T.Dönməzov, Z.K.Mahmudova, X.Ə.Əmrahova, M.V.Əhmədov, Z.Y.Civişov, R.S.Ələkbərov, müşahidəçilər M.Q.Mustafayev, J.A.Rüstəмова, M.M.Hüseynov, R.H.Eyvazov, Ə.M.Aslanova, T.N.Göyüşov, R.K.Carçıyev, Ş.V.Qocayev, O.T.Göşşiyev, T.M.Rüstəmov, C.Y.Civişov, G.Q.Gülməmmədov, K.M.Musayev, E.T.Qocayev, E.E.Qocayev, S.M.Vəliyeva, G.B.Murquzova, A.M.Mərdaliev, N.Q.Süleymanova, Ə.S.Hüseynov, A.Ş.Hacıyeva, S.M.Mərdalievə, M.C.Cəlilov, N.İ.Bənnayev, Y.M.Əkbərov, M.H.Carçıyev, Ş.Ş.Vəliyev və digərləri yazılı izahatlarında bildirmişlər ki, seçkilər günü seçki məntəqələrində səsvermə, o cümlədən seçki subyektləri tərəfindən bütün seçki hərəkətləri seçki qanunvericiliyində nəzərdə tutulmuş qaydalara uyğun olaraq çoxsaylı müşahidəçilərin müşahidəsi ilə həyata keçirilmiş, müvafiq seçki komissiyalarına hər hansı qanun pozuntuları barədə heç bir şikayət daxil olmamış, seçkilərin təşkili və keçirilməsi, habelə səsvermənin nəticələri ilə bağlı hər hansı qanun pozuntusuna rast gəlməmiş, səsvermə seçicilərin yüksək fəallığı ilə keçmiş, eyni zamanda hər bir seçici şəxsən səs vermişdir.

Bundan başqa, araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmiş və müraciətdə qeyd edilən halların təsdiq edilməsi ilə əlaqədar əlavə dəlillər təqdim etmək hüququnun olması nəzərinə çatdırılmışdır.

Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməli və 106 sayılı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasının 27 dekabr 2014-cü il tarixli 22/60 sayılı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən **qərar a l ı r**:

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 106 sayılı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə Çaylı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Carçıyev Sərxan Nəriman oğlunun 8 yanvar 2015-ci il tarixli 146 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin seçki dairəsi dairə seçki komissiyasının 27 dekabr 2014-cü il tarixli 22/60 sayılı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr

Məzahir Pənahov

Katib

Arifə Muxtarova

Katib

Mikayıl Rəhimov